

Yeni nəşrlər

“Bəşir bəy Aşurbəyov və zəmanəsi”

Tarixdə iz qoyan şəxsiyyətlər haqqında yazmaq müəllifdən məsuliyyət, personajının özü və zəmanəsi haqqında ətraflı bilik, sənədlərlə işləmək qabiliyyəti tələb edir. Əməkdar jurnalist, “Azərbaycan” qəzetiñin Humanitar siyaset şöbəsinin müdürü İradə xanım Əliyevanın böyük zəhmət bahasına ərsəyə gətirdiyi “Bəşir bəy Aşurbəyov və zəmanəsi” kitabı Aşurbəyovlar nəslinin şəcərəsinə işiq tutmaqla yanaşı, həm çar Rusiyası dövründə, həm də Sovetlər döñəmində sayılıb-seçilən azərbaycanlılara qarşı diskriminasiya və repressiya mexanizminin necə işlədiyini faktlarla təqdim edir. Bu kitab Bəşir bəy Aşurbəyovun arxiv sənədləri, dövri mətbuat və həmin nəslin nümayəndələri haqqında qıymətli məlumatlar və 30-dan artıq tədqiqat əsasında qələmə alınan ilk tədqiqat əseridir.

Müəllif neft sahibkarı, mesenat, maarifçi və ictimai-siyasi xadim Bəşir bəy Aşurbəyovun mənsub olduğu nəslin türk dünyasında silinməz izlər qoyan Əfsərlər tayfasına bağlı olduğunu qeyd edir. Nadir şah Əfsər tərəfindən 1743-cü ildə Abşeron-da məskunlaşdırılan bu tayfanın kökündə Aşur xan Əfsər dayanır. Aşur xan Əfsər Nadir şahın dövründə Təbrizin hakimi olmuşdur. Bu tayfa Azərbaycan elm və mədəniyyətinə bir sıra görkəmlı şəxsiyyətlər bəxş etmişdir. Aşurbəyovlar həm də xalqımızın xeyriyyəcilik ənənələrini yaşatmışlar. Hacı Əjdər bəy Aşurbəyov, Nabat xanım Aşurbəyova, İsa bəy, Teymur bəy, Bala bəy Aşurbəyovlar, Sara xanım Aşurbəyova, İqor Aşurbəyli bu nəslin sayılıb-seçilən nümayəndələrindəndir. Çox çətinliklə başa gəlsə də, İradə xanım Bəşir bəyin nəsil şəcərəsini tərtib etmişdir.

Bəşir bəy Aşurbəyov 1875-ci ildə Sabunçu qəsəbəsində Hacı Məhəmməd Həsən bəyin ailəsində anadan olub. Ailənin yeganə oğlu övladı olduğu üçün atasının bütün varidatı Bəşir bəyə keçmişdi. Atasından qalan neft mədənlərini təkbaşına idarə etmək mümkün olmadığı üçün o, bu işə öz əmisi oğlanlarını da cəlb

etmişdi. Yeni mədənlər yaratmaları üçün onlara da torpaq sahələri ayırmışdı. Bəşir bəy 1897-ci ildə Sabuncuda məscid inşa etdirmişdi.

Bəşir bəy rus, fars və ərəb dillerində də danışır, fars dilində şeirlər yazır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Bəşir bəyin kiçikhäcmli şeirlər kitabı saxlanılır. Həmin kitabı oxuduqca Bəşir bəyin təhsilə və mədəniyyətə necə səxavətə himayədarlıq etdiyinin şahidi oluruq. Məlum olur ki, Bəşir bəy, 1901-ci ildə Sabuncuda neft mədənlərində işləyən Cənubi Azərbaycandan gələn fəhlələrin uşaqları üçün “Həmşəri məktəbi” açdırıbmış. Xeyriyyəçi Bəşir bəy Bakıdakı III Aleksandr adına Birinci kişi gimnaziyasının fəxri qəyyumu olmuşdur. O, Rusyanın müxtəlif ali məktəblərində oxuyan 29 tələbənin də təhsil haqqını ödəyirmiş. Kitabdan aydın olur ki, Bəşir bəy Cəfər Cabbarlinın təhsil aldığı Bakıdakı 7-ci müsəlman və rus məktəbinə maddi yardım göstərmiş, Yusif Vəzir Çəmənzəminlinin Bakı realni məktəbində oxuduğu müddətdə hər ay təhsil haqqını ödəmişdir. Yusif Vəzir bu barədə 29 sentyabr 1908-ci ildə “Tərəqqi” qəzetiñde “Təşəkkür”

başlığılı məqalə dərc etdirmişdir. Görkəmlı bəstəkar Müslüm Maqomayev 1911-ci ildə Sabunçu məktəbine müəllim təyin edildikdən sonra teatr yaratmaq istəmiş, lakin qaragürühçülər ona hədə-qorxu gəlmışlar. Bəşir bəy bütün maneələri aradan qaldırmış, teatrın ləvazimatlarını özü almış və vaxtaşırı gedib tamaşalara baxılmış.

Ermənilərin 1905-1906-ci illərdə Bakıda töredikləri iqtisadşalar və qırğınlar Bəşir bəyin siyasi həyatə döñüş nöqtəsi olmuşdu. O, Əhməd bəy Ağaoğlunun müdürü və imtiyaz sahibi olduğu, xalqımızın problemlərinin işqlandırılması öz qayesi hesab edən “İşşad” qəzetiñin nəşrinə davamlı maddi dəstək göstərirdi.

İradə xanım Bəşir bəy Aşurbəyovun 1907-ci ildə hebsi məsələsinə də aydınlıq gətirir. Məlum olur ki, Bakıda qoçu kimi ad çıxaran Nəcəfqulu və Teymur bəy Aşurbəyovların bəzi cinayət işlərinə görə həbs edilmələrindən və Volqoqarda sürgün edilmələrindən bir neçə ay sonra Bəşir bəy də həbs olunur.

Müəllif yazır ki, bu məsələdə Bəşir bəy haqqında erməni sahibkarların sıfəri ilə yazılan donoslar əsas rol oynayır. Ermənilər Bəşir bəyin həbs edilməsindən istifadə edərək onun neft mədənlərini elə keçirmək isteyirdilər. Qondarma ittihamla ona 5 il ərzində Qafqaz bölgəsində yaşamaq qadağan edilmiş və 1909-cu ildə Krasnovodsk (indiki Türkmenbaşı) şəhərinə sürgün edilmişdi. Bəşir bəy yalnız 1916-ci ildə Bakıya qayıda bilmədi.

Müəllif 1917-ci il fevral inqilabından sonra Bəşir bəyin fəaliyyətini işqlandırmaqla yanaşı, o dövrün siyasi mənzərəsini də ətraflı şərh edir. Bəşir bəy Aşurbəyov 1917-1920-ci illərdə fəaliyyət göstərmiş Qafqaz İttihad Firqəsinin qurucularından

olmuşdur. Yaxşı təhsil görmüş, dərin mütalieli Bəşir bəy XX əsrin əvvəllərində Azərbaycanda aparıcı siyasi cərəyanlardan olan ittihadçılığın və turançılığın əsas nümayəndələrindən idi. Həmin dövrədə çox populyar olan İttihad-İslam, İslam modernizmi və İslam birliyi nəzəriyyələri Bəşir bəy üçün də çox doğma və inandırıcı görünürdü.

Bəşirbəyovlarla Azərbaycanın sayılıb-seçilən nəsillərindən olan Zülqədərovları six qohumluq telləri bağlayırdı. Bəşir bəyin xanımı Nəzakət ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü Allahyar bəy Zülqədərovun qızı idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, hekim Qarabəy Qarabəyov Allahyar bəy Zülqədərovun bacısı oğlu idi. 1919-cu il aprelin 10-da keçirilən İttihad Partiyasının I qurultayında Bəşir bəy partiyanın mərkəzi komitəsinin üzvü seçilmişdi. Bəşir bəy Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmaqla yanaşı, partiyanın orqanı olan “İttihad” qəzetiñin nəşrinə ciddi maliyyə dəstəyi göstərirdi.

Müəllif kitabının “Ölümün bir addımlığında” bölməsində yazar ki, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti bərqrər olduqdan sonra Aşurbəyovlar nəslə təqiblərə və represiyalara məruz qaldı. Bu nəslin əksər nümayəndələri ya Türkiyəyə, ya da İранa köçməyə məcbur oldular. İttihad Partiyasının qurucularından biri kimi Bəşir bəy də həbs edilmişdi. Bəşir bəyin öz xalqı qarşısında göstərdiyi xidmətləri yüksək qiymətləndirən Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov onu labüb ölümündə xilas etmişdi. Azərbaycan KP MK bürosunun



1921-ci il yanvarın 23-də keçirdiyi iclasın protokolunun 8-ci bəndində yazılırdı: “Bəşir bəy Aşurbəyov azad edilsin, belə ki, yoldaş Nərimanov onun bəzə sadıq olduğunu bildirir və zaminə götürür”. Bəşir bəyin bütün var-dövləti müsadirə edilsə də o, Bakını tərk etməmişdi. Çünkü yaxın dostu, vaxtılı köməklik göstərdiyi N.Nərimanov onu qoruyurdu. Lakin N.Nərimanovun Moskvaya aparılaraq məhv edilməsindən sonra Bəşir bəyin qara günləri başlamışdı. Bəşir bəy yenidən həbs edilmiş və 1930-ci ilin iyulunda Nargin adasında güllələnmişdir.

İradə xanım Bəşir bəyin həbsi və ona illər sonra bəraət verilməsi ilə bağlı arxiv sənədlərinin surətlərini kitaba daxil etmişdir.

Kitabın “Nəslin davamçıları, yaxud qırılan ömürlər” bölməsində müəllif Bəşir bəyin ailəsinin taleyi, onun davamçıları haqqında ətraflı məlumat verir.

Çox böyük zəhmət bahasına ərsəyə gətirilən bu kitab tariximin qaranlıq səhifələrinə işiq salır. Peşəkar qələm ustası İradə xanım Əliyevanın elmi-publisistik və tarixi owerk üslubunda yazılın bu kitabı birləfəsə oxunur.

Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru